




Tokay Mammədov:

incasənata Vətən naminə xidmət



Tokay Mammədov

Hər bir ölkənin mədəniyyətində parasit üvani, obyekti olan böyük şəxsiyyətlər, parlaq simalar var. Bu və ya digər milli məktəbin heykəltərsizləşdirən asərlərdə da yaşılınan şairlər, bəstəkarlar, ifaçıları, siyasi xadimlərin və xalqın bir çox başqa layiqli övdürənlərin portret və abidələri, bir qayda olaraq, təm akşərisi təşkil edir. Bu mənədə Azərbaycan heykəltərsizlərindən istisna deyil.

Bakının şəhər mühitinin ayrılmaz elementləri çevirilen və bunun nəticəsi kimi sakinlərinin milli şüurunun vacib tərkib hissəsi sayılan abidələrlə yanaşı, Azərbaycan heykəltərsinin yaradıcılığında, şübhəsiz ki, xalqın milli rürur manbyalarının nümunələri olan şəxsiyyətlərə həsr edilmiş çoxsaylı dəzgah asərləri – ölkə sənayevində, yaxud müsəvər pesqəşkarlar arasında müşhrulaşan görkəmlisi insanların qymatlı portretləri yaradılıb.

Bu sətirlərin müasifliliğine heykəltərsən emalatxanasında mahiyətinə görə müsəvər silsiləyən bir abidə görmək nəslən olub. Həmin abidə bütün xalqların və zəmarələrin şəkəsini an dərin musiqi dəhusi – Wolfgang Amadeus Motsartın portreti idi.

Yuxarıda deyilənləri nazaraalsaq, heyrat doğuran sabab



Əzəyrə Hacıbəyli



Süleyman Rəhimov

heykəltərsin yalnız belə məşhur simaya müraciati deyil, hərçandı bu da öz-çölündən bənzərsidir: dünya incasənatasında Motsart hasr edilmiş asərlərə baxsaq görək ki, onun doğma Zalsburqdakı abidəndə savayı ezmışlıq misiçinin surətinin uğurla yaranan hansısa digər asəra çatin ki rast gelmək olar...

"San, Motsart, Allahsan, fəqit bunu dark etmirsəm..."

Motsart baradı xeyli kitab yazılıb, o cümləden öz jannında haqqıni işin sıslılıb badıl asərlər yaradılib. Onun baradısında yalnız müsici tənqidçisi deyil, ham da rəsədlər, şairlər, diplomatlar yazımsılar. Görünür, belə o ləmlərdə! Allahan payını – Allah...

Parvazlanan dəhə: ürəyəyatan istedadlı yeniyetmə, yelbeyin və sərənəcikləsi, hayatının 37 ilini həddən ziyan gərginlikdə yaşamış mahir ifaçı... Lakin həqqundan danışmışdım portret bizi hədise faciəvi bir surat təqdim edir. Samaya zillənim, gözər çəqniqliq və hətta qorxu hissi ili doludur. Üzün qırslar sümülyab, ağızı yarıncıqdır, bir ali təraddüdü gəyə qovzanır, o bürüsi qui lajınını tutqan yuxarı yonalarıñ, o bu iki alə sanki darın bir kəha yaradır...

Bu kəha elə bil "qara dalık"dır, surat özüne "sümürrür", yaxud dahimin sığınacağıdır, onu paxılıqlıqdan, tamahdan və cahillərin hücumundan hifz edir...

Portret istənilən qədər müzakirə, müxtəlif rüyə təsviri və təhlil etmək, ona hər çarşf vermek olar. Ancıq bir məsala tamamilə aydın: qarşımızdakı intim obrazdır, tamamilə fərididir və şübhəsiz ki, avtomotivdir...

"Uzun illərdə ki, bu asar öz yaradıcısının emalatxanasından çıxmışa "təlasəmdən", bir növ, müsəlif üçün talismana çevrilərək elə oradaca "yaşayır". Heykəltərsin 90 illik hərəkətinə has olunmuş sərgidə hamın əsərin nümayis etdirilmişsi obrazın orijinal şəkildə ilk dəfə təqdimatı rolu oynaya, premyerası ola bilər..."



Tokay Mammədov – Azərbaycanın Xalq rassamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, bir sıra dövlət mükafatlarının dəfələri laureatı, "Şöhrət" və "Şəraf" ordenlerinin kavaleri, professor, ömrü boyu bur cox rəhbər vəzifələr tutmuş konfey sanetkarı sənət pəfəsos "Milletin faxri" adlındıra biləcəyimiz və adlandırmış olduğumuz rəssamlar carcasına davıldır.

İlk baxışdə adıma elə gəlir ki, onun hayatı uğurdan toxunmuşdur – gənc yaşlarında parlaq karyera, təkəc mədəni deyil, ham da siyasi əhəmiyyət daşıyan abidələr üzərə nəhəng və müasiliyyətli dövlət sifarişləri, sərhədə fəxri dövlət mukafatları və rütubətləri. Azərbaycanın iş heykəltərsələrinənən olan Zivə Mammədəvən riyaziyyatçı, Bauman adına Moskva İllü Tekniki Məktəbinin məzunu, sonralar Azərbaycan Mədəniyyət Mərkəzində "Materiallar müsəvərimiyyəti və næzəri mexanika" kafedrasının müdürü, Lenin ordeni kavaleri Həbib Mammədəvən oğlu kimi sanki artıq doğulanda xoşbat tale onun namezi yazuılmışdır.

Anına əsildən heç də hər şər göründüyü qədər sadə və asan olmamış, hər nəzərəçərən uğurun axşasında nəhəng intellekt və fiziki zəfahatı dayanmışdır. Tokay Mammədov çox tanqud olurdu və bu, indi da davam edir.

O dəfələrə həm dushmanlarının, həm də elə dostlarının fitnasına, intrigasına təşəvşür gəlmişdi. Bir "həkimiyət" ona vacib abidələr sifariş verdi, başqa "həkimiyət" bi abidələr yarlılaşdırıldı. Onun işləri şəhərin küçələrində özünə "ter tapan" kimisi darħum ümumi an-səməblən şəhərimiyyəti nöqtələrinə çevrili, paytaxtın və Azərbaycan heykəltərsizlərinin tərəfindən, hətta insanların beynində, yaddaşında, şüurunda möhkəm yer tutdu.

Üzeyir Hacıbəyli, Məhəmməd Füzuli, Nəsimi... Bütün bunlar təkəc Azərbaycan mədəniyyətinin qızıl fondunu təşkil edən asas adıllar və fikirə, ham da onlarıñ Baki Küçüklarının təsəvvürü mümkünsüzdən, həlliçidən obrazlaşdırır.

Artıq tarixin arxivinə, qeyri-mövcudluğa göndərilmis M.Əzizbəyovun heykeli də şəhərsələmə nöqtəyi-nazərindən məhz belə asab abidələndə idi.

Məşhədən bayın Azərbaycanda sovet hakimiyətinin qurulşlarından, Türkmenistan sahəsindən güllənməyənənən 26 Bakı komissarlıqlarından biri olduğunu hər kəs bilir. Ancıq Azərbaycan Dram Teatrında vəzifəsindən hamının xəbəri var mı? Elə teatrın onun administrasiyasının asas şəbəbi da məhz bu id. Görəsan, cox adan bilmiş ki, Azərbaycan meselenətin kənayə Əzizbəyov ingleşlərdən almış üçün pul toplayıblar, lakin o iş yoldaşının tərk etməyi şərafızlıksız sərəbat "səvəldələmə"dən qatıyyatla imtina etmişdir. Bax T. Mammədəvən

yərətdiğidən heykəlda M.Əzizbəyov bú cür – təmənnasız, güzəştəz, bütün təsir olunmuşdu...

"Ziyalı təmənnalı olan Tokay Mammədov hamisə öz modelərini hansısa bir şəxsi rakursda göstərməye çalışır. Şairlər, bəstəkarlar, yazıçılar, filosoflar... Onun portretləri arasında Azərbaycan mədəniyyətində əhəmiyyətli yetut xəylərə simalar var. Azərbaycan mədəniyyətinin ölüvləri – Üzeyir Hacıbəyli, Mırza Fatali Axundzadə, Sabir, Nəriman Narimanov, Səmə Vorğun... görələrimiz qarşısında "millətin vicidəni" rütbəsinə layiq olan manavi dağır kimi ucalırılar.

Üzeyir Hacıbəylinin portreti özünün son darəcə hayatı ilə, canlılığı və eyni zamanda ham da yüksək bildi olusmuş id. adəmi həyran qızışdır. O xəsisiyyətə tale heykəltərsi qiyabi da olsa dəfələrənər qarşılıqlıdır. Belə ki, Zivar xanım qarşısında Üzeyir bayın canlı poza almış rəsədli olduğu zamanın qeykəltərsələrindən olan Zivə Mammədəvən və riyaziyyatçı, Bauman adına Moskva İllü Tekniki Məktəbinin məzunu, sonralar Azərbaycan Mədəniyyət Mərkəzində "Materiallar müsəvərimiyyəti və næzəri mexanika" kafedrasının müdürü, Lenin ordeni kavaleri Həbib Mammədəvən oğlu kimi sanki artıq doğulanda xoşbat tale onun namezi yazuılmışdır.

Bundan başqa, həyat yoldaşı müraciək və parlaq tale şayanın, Azərbaycanda arfa məktəbinin yaradıcısi Aida Abdullayeva Uze-



yir vərən Moskva Konservatoriyasına oxumağa göndərdiyi istedadlı telabələrdəndən id. Sonralar isə üzən ilən onu – atası repressiya olunaraq qullanan qızı himayə götürmüdü.

Tokay müsəlif təkəc korifey bəstəkar deyil, ham də son darəcə alicəmən insan olan Ə.Hacıbəyli ilə xanın ənşəyindən sonra da, avvalca portrettdə, sonra isə heykəldən yaradıq; obraz nadir haqqında iləyiye və xarakterinə son darəcə zəruriyi ilə farqlanır. Obraz tamamilə incəliklər, maqsadlar, dəfələr üzərindən qurulub. Baxın, bəzən sifatın, adıqın, dəfələrin qurulması, onlarda qurulmuş, özünəməmək, xarakterik şəkildə açıq yiləşdirilir. Yalnız əsərin qohmənnəsi böyük mühümətli, yaxud an həmin şəxsiyyətin əhəmiyyətinin dərin inamı, demək olar ki, samimi ehtimət və pərəstiş rəssamı obrazı bu qədəqin və təkliyi detallardırımda sövgədə bilərdi.

Mirza Fatali Axundzadə, Nəriman Narimanov, Əbülfəz Qarayev –



bunlar hamis müxtəlif tələti adamlar olsalar da, hər biri Azərbaycan cəmiyyətinin hayatında özünməxsus böyük rol oynamış eyni darəcədə qıtmayı və tarixi xəşyixətlər, nəhəng simalırlar. Sabirin obrazı isə faciələr işlədişlər içində tasvir edilib.

Nizamini, Füzulinin, Nasiriddin Tusinin portretləri heykəltəraşın nəzərində bir növ mülliətin insan üçün ilk növbədə vacib hesab etdiyi xarakterə malik umumi obrazları ideal modelldər.

Rekonstruksiya portretləri sifirdə cılgınlıqla qeyd olunan asarlardır. Portretlərin tam aksarıyyəti (modelin kimliyindən - yaradıcı ziyyalıların temsilçisi, yaxud amadamlarının rəmzi) - asılı olmayraq da xalq dramatizmının müayyanlarını ehtiva edir. Müallifin intonasiyası fasılıslı bir ağı kimi mərmər və ya tuncun arasından inadətliyən yoxdur.

T.Məmmədov, bir qayda olaraq özüne hayat tarzını görə, yaxud da manavi cahətən yanın olanın portretlərinə yaradı. Xəyam Mirzazadənin portretində gözənləşmənə qorxmaqla təkər manzillər deyil, həm də emalatxanalar nezərdə tutulan hamin evin təkilməsinə nail olub. Elə oradaca eyni hayatı emalatxanalarndan ibarət bir korpus tikiilib. Görəsan, rassam üçün emalatxananın ne demək olduğunu izah etməye ehtiyac qalmır?

Elaecə da Ələvə Quliyev (keçmiş Montin) küçəsindəki maşhur heykəltəraş emalatxanaları! O emalatxanaların inşa ediləsinin da təşəbbüskar ve təsəkkütçi mehz Tokay Məmmədov olmuşdur. Bunun həmə qəhrəmanlığı (edlən qızılıvən və vaxt barədə heç dənşinq) hesabına başa galdığını indi hətta tasavvur etmək çətindir. Axır dəfə (səhət badı) - iştəhlək kombinasiyonu dircəldiməsindən və bir saatla başqa tikintilərdən gedir) an yüksək ümumİtəqəf rəhbərliyinə "çoxmə" lazım geldi və aşğıdan qıçırılan istəniləndi. Sənəd söz sənəd karyera və şəraf hesabına başa gəl bilərdi.

Bu qəhrəmanın Azərbaycan incasəntində çox obrazı yaradılıb. Əlbəttə, at belində, əlbəttə, əlində qılınc. T.Məmmədovun yaratdığı heykəl üz cılgınlıq stilindədir, sənki yüksək - zül melodiyası həddində çatdırılıb. Qaşın qıvsı, gözləri - alovlu, qırğıburun, büğlər şaxlı-budaqlı ağac kimi... Üz-sənəti məzuluların arası olan iğidin, müsbət qəhrəmanın mütləq milli arxivtipidir. At figura da məksimum ümumiləşdirilmiş manədən təqdim edilir. Qaya üzündən şəha qalxan heykəl çağırış, mürəzzə simvolu, azadlıq rəmzi, müstəqil Azərbaycanın attribut kimi "şəsləri".

2002-ci ilin avqustundan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Tokay Habib oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif olundu. Müükafat rəssamın 75 ilik yubileyinə has edilmişdir. Öz təbrik mətbətündə Həliyev qeyd etmişdir: "...Bakının kūça və meydandalıñ bayazan, paytaxtının suratının ayrılmaz tərkib hissəsinə çevrilmiş heykəllərinə onu dəha gözəlləşdirir, milli-mədəni irlərimizənən hörəm və məhəbbət hissələrdir. Bütün - Sizin müstəqil Azərbaycanınız, onun madaniyyətinin çıxğalmasınamına, öz doğma torpağına, öz xalqına bağlı bir ustad kimi verdinizin avzəsiz töhfədir".

Bundan da sonra daqiq söylemək mümkün deyil. Bu sözlərin hər birinən arxasında xeyli sayıda təzaküllənən arqamətlər dayanır. Şəhəsiz kii, rəssam haqqında her şeydən, her kasdon əvəl onun işləri dənisiq və buradaca noqtə qoymaq olardı. Ancaq Tokay Məmmədovun Azərbaycan madəniyyətinin "əvvələ töhfəsi" heç də yaradıcılıq ilə məhdudlaşdırıb. İnsana göründüyü işlərə görə qıymət verərən və böyük heykəltəraşın hayatının çox epizodunu böyük vətəndaş mövqeyi ilə müyanət etmək, qıymatalandırmak olardı.

Bu gün inşaatçılar prospektində hamin rayonun markəzi obyektlərindən olan "Rəssamlar evi" kim tanır? 1950-ci ilların sonuna tikiilib, dövr üçün nəhəng yaşayış massivi Moskvada və Leningradda təhsilini başa vurub qıydan və doğma şəhərdə sığınacaq olmayıyan bir çox gənc rəssam üçün ast xilas idı...

Gənc və enerjili Tokay Məmmədov o illərdə ham də kar-yerası, hayatı üçün böyük risklər real şəkildə çılgınlıq-mis bürükratik allardan qorxmaqla təkər manzillər deyil, həm də emalatxanalar nezərdə tutulan hamin evin təkilməsinə nail olub. Elə oradaca eyni hayatı emalatxanalarndan ibarət bir korpus tikiilib. Görəsan, rassam üçün emalatxananın ne demək olduğunu izah etməye ehtiyac qalmır?

Elaecə da Ələvə Quliyev (keçmiş Montin) küçəsindəki maşhur heykəltəraş emalatxanaları! O emalatxanaların inşa ediləsinin da təşəbbüskar ve təsəkkütçi mehz Tokay Məmmədov olmuşdur. Bunun həmə qəhrəmanlığı (edlən qızılıvən və vaxt barədə heç dənşinq) hesabına başa galdığını indi hətta tasavvur etmək çətindir. Axır dəfə (səhət badı) - iştəhlək kombinasiyonu dircəldiməsindən və bir saatla başqa tikintilərdən gedir) an yüksək ümumİtəqəf rəhbərliyinə "çoxmə" lazım geldi və aşğıdan qıçırılan istəniləndi. Sənəd söz sənəd karyera və şəraf hesabına başa gəl bilərdi.



Mirza Ələverdi Sabir

...1990-ci il. Dağılıq Qarağabətətrafında hadisələrin qeynaşan vaxtı, ölkə siyasi və iqtisadi durğunluq içindədir. "Xəxi vaxtar" bərədə o zaman çatın ki kiməsə fikirlərdir... Ancaq Azərbaycanlı Xalq rəssamı Tokay Məmmədov təsəbbüsü çox edir. Təsəbbüsçülər dəstəkləyir, lakin bu bərədə dövlətin birinci şəxsiyənə muraciət etmək kimse ümür eləmirdi. Səhət Bakı Rəssamlıq Akademiyasının (o zaman rəsmi sənədlərdə bəli gəstirilir) təskil edilmişdən gedir... Və yenə məktubları Azərbaycan KP MK-ya, Nazirliyə Sovetinə, nazirliyələrə... an asası - mütləqif rəqəmətənən yeri məlumatlaşdırmaq razılıq verəcəyi təmamilə fantastika hesab edilən an yüksək səviyyəli ümumİtəqəf rəhbər orqanları...

"...Tokay Məmmədov yazar, uzaq sefərlərə çıxır, əl çəkmirdi... axı səhət tarixi adətən barışından gedidi: hələ 1923-cü ilde N.Narimanovun inzailadığı dekretla Bakıda və Tiflisdə Ali Rəssamlıq Məktəbi açılmışdır. Bir neçə iləndən sonra Tiflisdəki məktəb Rossamlıq Akademiyasına, Bakıdakı isə Rəssamlıq Məktəbinə - texnikuma çevrildi.

O vaxtdan Azərbaycanda ali rəssamlıq məktəbinin barpa edilməsi üçün göstərilən bütün cəhdərlər uğursuzluq nüticənlərindən. Tokay Məmmədovun cəhdli alındı. 1990-ci ilin sentyabrında M.A.Əliyev adına Azərbaycan Dövlət İncasət İnstitutundan iki fakultəti (rossamlıq və heykəltəraşlıq) ssasında Bakı Rəssamlıq Akademiyasının yaradılması barədə Azərbaycan KP MK-nin qararı qəbul edildi. Elə hamarı qararla da geləcək Rəssamlıq Akademiyasına bina ayrıldı.

Siyasi sərat, respublikə rəhbərliyində kədr dəyişiklikləri prosesi dayandırıb. Yalnız 2000-ci ilədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Rəssamlıq Akademiyası açıldı.

Geriyə, hamin bulanıq-qarşıq 1990-ci illara qayıdarlaşaq da bir epizodu - böyük vətəndaş qeyri nümunəsi adlandırılmalı olan bir fakt qeyd etmək istərdim. Nazirliyə Sovetli Azərbaycan İncasət Məzeyindən iki korpusundan Xarici İsləm Nazirliyinə tabe olunmuş baradə qarar qəbul etdi. Bunun avzadında muzeyə Hamarlar İftitah-Gəncərlər meydəndəki binasının bir neçə otajına köçmək təklif olundu. Sənəd dəhər sey həll olunmuş, deməyə söz qalmamışdır. Yeni həkimlik, yeni isən plisirliyi... Bu qararın qəbul ediləsindən 6 ay sonra İncasət aləminin ziyanlı nümayəndələrindən bir grupp

(əsasən rəssamlar), axı kii, "səsini qoldırmış" a cəhd qararına gəldi. Prezidentin qəbulu həmşərlərini mühafizənən iştirak ilə keçirildi... Danışmaq, təkliq vəmək o qədar da asan deyildi və səhət prossesin özü sənki minlərlə sahədən etmək hüquq olmadan gəzmək kimi bir şey idi. Ehtiyat edilmiş sahəs vəzifəsi verdi - kim isə hansı arzuolumadıq ad cəkdi və qəbul dərhal yarımqi kəsildi.

Lakin bii müddət sonra Tokay Məmmədov artıq şəxsən, fərdi şəkildə prezidenti müraciət üvanlarıq onunla görüşmə məvəffəq olub. Xahişi yərini yətirib - audeniyəsən baş tutur. Nəticə - Tokay XINA-Xla bağlı problemlərin hallinə başqa variantları razılaşdırıb, İncasət Muzeyi isə nainki öz avvalki yerində qalır, hattu bii dəvər inkişaf etməkdər.

"Ən vacib sözlərənən bərədən vərləşənən, paltar kimi kəhnələ bilir".

Cox tez-tez bayağı görünümündən ehtiyat edərək bazi istihalərlə işlətməkəndən çəkmişim. Xüsusi da səhət Vətənə məhabəbbəndən gedəndə. Patriotizm, vətəndən mövqeyi, xalqın maraqları, görkəmli xidmətlər... Lakin bütün kimi səsli nəşən hələnən həyatı mana dayışdı - əsas masalə bu cür səsli vəxṭindən və yerində işlədilmişdir.

Rəssam, heykəltəraş, pedagoq Tokay Məmmədov Azərbaycanda heykəltəraşlıq incəsənətin inkişafında rolu - səhət Vətənə məhabəbbəndən gedəndə. Patriotizm, vətəndən mövqeyi, xalqın maraqları, görkəmli xidmətlər... Lakin bütün kimi səsli nəşən hələnən həyatı mana dayışdı - əsas masalə bu cür səsli vəxṭindən və yerində işlədilmişdir.

Rəssam, heykəltəraş, pedagoq Tokay Məmmədov Azərbaycanda heykəltəraşlıq incəsənətin inkişafında rolu - səhət Vətənə məhabəbbəndən gedəndə. Patriotizm, vətəndən mövqeyi, xalqın maraqları, görkəmli xidmətlər... Lakin bütün kimi səsli nəşən hələnən həyatı mana dayışdı - əsas masalə bu cür səsli vəxṭindən və yerində işlədilmişdir.



Məmməd Füzuli

...Və bu öcerki başlıdığım mövzü ilə da qurtarmışım: Azərbaycan Xalq rəssamı, SSRİ Rossamlıq Akademiyasının mübər üzvü, bii sərəfat mukafatlarının definisi, "Şöhrət" və "Səraf" ordenlərinin kavələndirilən ömrü boyu bir cəx rəhbər vəzifələrindən biri təmələnmişdir. Bəzən qarşılıqlı təkliflər var. Bəzən sənəklər, Azərbaycan vətəndənənaxdırıldı. Ona görə ki bu dünyada sabəb-natıca aləpəsi, daim tarzılıq yənələndən tarzı principi ilə qurulub.

...Və bu öcerki başlıdığım mövzü ilə da qurtarmışım: Azərbaycan Xalq rəssamı, SSRİ Rossamlıq Akademiyasının mübər üzvü, bii sərəfat mukafatlarının definisi, "Şöhrət" və "Səraf" ordenlərinin kavələndirilən ömrü boyu bir cəx rəhbər vəzifələrindən biri təmələnmişdir. Bəzən qarşılıqlı təkliflər var. Bəzən sənəklər, Azərbaycan vətəndənənaxdırıldı. Ona görə ki bu dünyada sabəb-natıca aləpəsi, daim tarzılıq yənələndən tarzı principi ilə qurulub.

Dilara Vahabova,

AzMIU təsviri incasət kafedrasının dosent avazı, sənətşünaslıq üzrə fəlsəfe doktoru